

**Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yüksək texnologiyalar
ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq
edilməsi barədə**

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yüksək texnologiyalar ekosistemi sahəsində əməkdaşlıq haqqında 2016-cı il martın 5-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2016-cı il
№ 874

**Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında
Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında**

ANLAŞMA MEMORANDUMU

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi,

Azərbaycan Respublikası və Macarıstan arasında mövcud olan dostluq münasibətlərini və strateji tərəfdaşlığı rəhbər tutaraq,

informasiya və yüksək texnologiyalar sektorunda ekosistem əməkdaşlığının inkişaf etdirilməsi, innovativ müəssisələr və startapların inkişafını dəstəkləmək üçün investisiya imkanlarını yaratmaqla potensial əməkdaşlıq üzrə konsepsiyanın formalaşdırılması və fəaliyyətin təşviqi məqsədilə,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Məqsəd və məzmun

1. Bu Anlaşma Memorandumunun məqsədi potensial əməkdaşlığa yol açacaq konsepsiyaları və/və ya fəaliyyəti əsas götürmək və həmin konsepsiyaların fəaliyyət planı ilə birlikdə hazırlanması ilə əlaqədar istənilən əməkdaşlığın şərtlərini və qaydalarını müəyyən edən müqavilə bağlanmasına səbəb ola biləcək çərçivə proqramını müəyyən etməkdir.

2. Potensial əməkdaşlığın aşağıdakı sahələri əhatə etməsi nəzərdə tutulmuşdur: bir-birinin ekosistemlərində yüksək texnoloji şirkətlərin dəstəyinə yönəlmiş mümkün tərəfdaşlığın formalaşdırılmasına köməyin göstərilməsi; Azərbaycanın Yüksək Texnologiyalar Parkında infrastruktura qoyulan investisiyaların inkişafı və infrastrukturun idarəetmə məsələlərinə dair xidmətlərin göstərilməsi.

Maddə 2

Əməkdaşlıq metodları

Tərəflər yuxarıda qeyd olunan məqsədlərin əldə olunması üçün bütün səylərini səfərbər etməyi qarşılarına məqsəd qoyurlar. Bu baxımdan Tərəflərin həyata keçirdiyi tədbirlərə aşağıdakılar daxil edilə bilər:

1. **İnvestisiya sahəsində fəaliyyət:** iki ölkə arasında hazırkı texnologiya ticarətini inkişaf etdirmək, eləcə də hər iki ölkəyə və ölkədən potensial "know-how"ların transferinə kömək göstərmək məqsədilə "çətir" funksiyalarını yerinə yetirəcək investisiya təsisatının yaradılmasını stimullaşdırmaq.

2. **Ekosistemin inkişafı və texnologiya transferi:** xarici bazarlarda biznes əməliyyatlarının inkişaf etdirilməsi üçün startap şirkətlərə öz bacarıqlarının təcrübədən keçirilməsinə və təkmilləşdirilməsinə imkan verən zəruri mühitin təmin olunması ilə seçilmiş startaplara gələcəyə baxışlarının milli hədəflərdən beynəlxalq məqsədlərə

qaldırılması istiqamətində köməyin göstərilməsi məqsədilə hər iki Tərəfdən seçilmiş yüksək texnologiya şirkətləri arasında mübadilə və/və ya bu şirkətlər arasında texnologiyaların transferi.

3. **Texnoparkların infrastrukturunun inkişafı və idarə edilməsi:** Macarıstanın şirkətləri ilə əməkdaşlıq çərçivəsində aşağıdakılar da daxil olmaqla, lakin onlarla məhdudlaşmamaqla Yüksək Texnologiyalar Parkı (YTP) üçün infrastrukturun inkişaf etdirilməsinə dair potensial metodun öyrənilməsi və hazırlanması: (i) mümkün dövlət və özəl tərəfdaşlıq formatında Macarıstan şirkətləri tərəfindən YTP-də infrastrukturun inkişaf etdirilməsinə investisiya qoyulması, (ii) YTP-də infrastruktur xidmətlərinin inkişafı və idarə edilməsi, (iii) YTP infrastrukturunun idarə edilməsi və/və ya fəaliyyəti.

4. **İşçi Qrupun yaradılması:** Tərəflər əməkdaşlıq imkanlarının təhlil edilməsi, fəaliyyət konsepsiyasının işlənməsi və zəruri tövsiyələrin bu Anlaşma Memorandumunun qüvvəyə mindiyi tarixdən bir il sonra hər iki Tərəfin diqqətinə çatdırılması məqsədilə daimi İşçi Qrupun yaradılması barədə razılaşırlar.

Maddə 3 Qarşılıqlı razılaşma

Tərəflər qarşılıqlı olaraq anlaşır və razılığa gəlirlər ki, Anlaşma Memorandumu aşağıdakı prinsiplərə uyğun həyata keçirilir:

a. **Qarşılıqlı fayda:** bu Anlaşma Memorandumu hər bir Tərəfin qarşılıqlı faydası üçündür və hər iki ölkənin xoş məramına əsaslanır.

b. **Qeyri-kommersiya xarakteri:** bu Anlaşma Memorandumu kommersiya sazişi deyildir. Bu Anlaşma Memorandumunda qeyd edilən əməkdaşlıq nəticəsində ortaya çıxacaq istənilən kommersiya tərəfdaşlığının öz razılaşması olmalıdır.

c. **Əməkdaşlıq üzrə aparıcı şəxslər:** bu Anlaşma Memorandumu hər bir Tərəfin ayrıca müəyyən edəcəyi bir nəfər "əməkdaşlığı aparan" şəxs tərəfindən əlaqələndiriləcək.

d. **Öhdəliklərin olmaması:** bu Anlaşma Memorandumu Tərəflərə heç bir öhdəlik yaratmır.

e. **Müstəsna halların olmaması:** bu Anlaşma Memorandumu qeyri-müstəsna xarakter daşıyır və Anlaşma Memorandumunun müddəti ərzində heç bir Tərəfi alternativ əməkdaşlıqların axtarılmasında hər hansı şəkildə məhdudlaşdırmır.

Maddə 4 Məxfilik

Tərəflər bu Anlaşma Memorandumu çərçivəsində əldə etdikləri məxfi məlumatların yayılmamasını və bu məlumatları yalnız öz aralarında biznes imkanlarının öyrənilməsi üçün istifadə etməyi öz üzərlərinə götürürlər.

Nəticə etibarilə, Tərəflərə digər Tərəfin yazılı razılığı olmadan məxfi məlumatların üçüncü tərəfə ötürülməsi qadağan edilir.

Maddə 5
Əlavələr və dəyişikliklər

Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilən və 6-cı maddədə göstərilən prosedura uyğun olaraq qüvvəyə minən əlavələr və dəyişikliklər edilə bilər.

Maddə 6
Qüvvəyəminmə, müddət və ləğvetmə

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Anlaşma Memorandumu üç il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə ən azı altı ay öncədən yazılı şəkildə diplomatik kanallarla digər Tərəfə məlumat verməzsə, avtomatik olaraq növbəti üçillik müddətə uzadılır.

Bakı şəhərində 5 mart 2016-cı il tarixində, hər biri Azərbaycan, macar və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə edilir.

Azərbaycan Respublikasının
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
adından
(imza)

Macarıstanın
Xarici İşlər və Ticarət Nazirliyi
adından
(imza)